

**Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2017-ci ildə
Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmiş
TƏKLİFLƏR**

1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi və buna görə məsuliyyətin müəyyən edilməsi barədə müddəaların olmasına baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyində bu terminin anlayışı dəqiq təsbit edilməmiş, təyinat dəyişikliyinə halları konkret müəyyən edilməmişdir. Bu vəziyyət maliyyə intizamının pozulması faktlarına sistemli yanaşmanı təmin etməkdə nəzarəti həyata keçirən qurumların fəaliyyətində müəyyən çətinliklər yaratmaqla yanaşı, bəzi hallarda nəzarət obyektləri ilə də fikir müxtəlifliyinin yaranmasına səbəb olur.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 21.3.-cü maddəsinə görə dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatlarının rəhbərləri onlara tabe təşkilatlarda gəlir və xərclərin müəyyən edilmiş qaydada uçotunun aparılmaması və vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və “Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycanda məqsədli büdcə fondları və büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə edilməməsi barədə 2016-cı ildə “Büdcə sistemi haqqında” Qanuna müvafiq maddələr əlavə edilmişdir. Qanunun 5.3-cü maddəsinə görə məqsədli büdcə fondlarının vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onların başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Həmin vəsaitin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

2016-cı ilin may ayında qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinə “Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə” adlı 308-1-ci maddə əlavə edilmişdir.

Nəzarət tədbirləri zamanı büdcə vəsaitinin istifadəçiləri tərəfindən vəsaitin alınması nəzərdə tutulan hüquqi sənədlərdə (təsdiq edilmiş büdcə, mal alış sənədi, büdcə təxsisatının verilməsi barədə bildiriş, gəlir və xərclər smetası və s.) göstərilən məqsədlərdən fərqli istiqamətlərə istifadəsi edilməsi üzrə aşağıdakı hallara rast gəlinir.

- Funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq konkret məqsədə xərclənməsi təsdiq edilmiş vəsaitlərin (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla) büdcə təsnifatının digər istiqamətinə, bölməsinə, yarım bölməsinə, paraqrafına, maddəsinə, yarım maddəsinə ayrılması və istifadəsi;

- Vəsaitlərin müvafiq maliyyə ili üçün maliyyə-təsərrüfat fəaliyyəti üzrə planda və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə xərclənməsi;

- Başqa mənbələrdən (o cümlədən müxtəlif səviyyəli büdcələrdən) maliyyələşməli olan xərclərin büdcə vəsaiti hesabına maliyyələşdirilməsi;

- Büdcədən kənar vəsaitlər hesabına maliyyələşməli olan xərclərin büdcə vəsaiti hesabına maliyyələşdirilməsi;

- Vəsaitlərin büdcə təşkilatının fəaliyyəti ilə əlaqədar olmayan iş və xidmətlərə, başqa hüquqi şəxslərin xərclərinin ödənilməsinə istifadəsi;

- Vəsaitlərin kənar (digər) istehlakçıların kommunal ödənişlərinə yönəldilməsi (məsələn, büdcə təşkilatının balansında olan binada icarə hüquqi əsasında yerləşən təşkilatın əvəzinə kommunal və digər xərclərin ödənilməsi);

- Vəsaitlərin layihə-smeta sənədlərində nəzərdə tutulmayan xərclərin ödənilməsinə, o cümlədən maliyyələşdirilməsi nəzərdə tutulmayan və titul siyahısına daxil edilməyən tikinti və obyektlərin maliyyələşdirilməsinə yönəldilməsi;

- Subsidiya və subvensiyaların verilmə şərtlərində nəzərdə tutulmayan məqsədlərə vəsaitin yönəldilməsi;

- Məqsədli büdcə fondlarının, ehtiyat fondların və büdcədən kənar vəsaitlərin büdcənin digər bölmələrindən maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların və xərclərin ödənilməsinə yönəldilməsi;

- Təsdiq edilmiş normalardan artıq xərcləmələr;

- Büdcə vəsaiti hesabına alınan materiallardakı çatışmazlıq və s.

Yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla (təyinat dəyişikliyinə aid olanlar) “Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədən kənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə” anlayışının Azərbaycan Respublikasının qanunvericiliyində dəqiq təsbit edilməsi məqsəduyğundur;

2. Aparılmış nəzarət tədbirləri göstərir ki, müəyyən edilmiş bir sıra nöqsanların yaranması, xüsusilə vəsaitin təyinatının dəyişdirilməsi daha çox proqnozlaşdırma prosesindən asılıdır. Büdcənin gəlir və xərclərinin icrası ilə yanaşı proqnozlaşdırılması işlərinin təkmilləşdirilməsi bu istiqamətdə əhəmiyyətli addım olmaqla qeyd edilmiş halların qarşısının alınmasına xidmət etmiş olar. Bu baxımdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş Vahid Büdcə Təsnifatının təkmilləşdirilməsindən birbaşa asılıdır və bu təsnifatın beynəlxalq təcrübədə qəbul edilmiş Dövlət Maliyyə Statistikası Təlimatının tələblərinə uyğun hazırlanması zəruridir.

Hesablama Palatası bu məqsədlə aşağıdakıları təklif edir:

- konkret qurumlar üzrə (məxsusi xərc maddələri olaraq 251121 "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə verilən subsidiyalar" və 251122 "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə verilən subsidiyalar") yarım maddələrin Vahid Büdcə Təsnifatından çıxarılmasını;

- birdəfəlik təyinatlı xərclərin daha konkret xərc istiqamətləri ilə əvəzlənməsi və mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətindən çıxarılmasını;

- “əsas bölmələrlə aid edilməyən xidmətlər” bölməsinin strukturunun məqsədli büdcə və ehtiyat fondları maddələri çıxılmaqla konkret maliyyələşməsinin digər bölmələrdə yerləşdirilməsini;

- informasiya texnologiyaları ilə bağlı iqtisadi təsnifatda xüsusi maddənin verilməsini;

- 225413 “Digər alışlar və xidmətlər” yarım maddəsinin təsnifatdan çıxarılmasını;

- 282100 “Sair xərclər” paraqrafında nəzərdə tutulmuş xərclərin daha detallı təsnifləşdirilməsini.

3. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, eləcə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”na aid edilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısı”na aid edilən ümumilikdə 141 müəssisə və təşkilatın sırasına aeroport xidmətləri, eləcə də hava gəmilərinə aviasiya xidmətləri və aeroport xidmətləri göstərən qurumlar da daxil edilmişdir.

Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən kənar dövlət maliyyə nəzarəti çərçivəsində “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində aparılmış audit zamanı hava gəmilərinə aviasiya xidmətləri və aeroport xidmətləri göstərən müəssisələrin aeroport ərazisində təqdim etdikləri müxtəlif məzmunlu xidmətlərin (işlərin) qiymətlərinin illər (aylar) üzrə artması, nəticə etibarlı ilə həmin istiqamətlər üzrə xərclərin ümumi gəlirdən çıxılan xərclərin əhəmiyyətli hissəsini təşkil etməsi, həmin təsərrüfat əməliyyatlarının “Azal” QSC-nin balansında olan aktivlərdən (torpaq sahələrindən, binalardan, tikintilərdən və qurğulardan) istifadə olunmaqla həyata keçirilməsinin qarşılıqlı hesablaşmalarda nəzərə alınmaması müəyyən edilmişdir.

Qeyd olunanları nəzərə alaraq, dövlət vəsaitlərinin daha səmərəli istifadəsinin təmin olunması məqsədilə aeroport ərazisində göstərilən xidmətlərin (işlərin) differensiallaşdırılaraq qiymətlərinin qanunvericiliyin tələblərinə uyğun yuxarı hədlərinin müəyyənləşdirilməsi məqsədemüvafiq hesab edilir.

4. “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tütün - yarpağı emal olunduqdan sonra tütün məmulatının istehsalında əsas xammal kimi istifadə edilən birillik texniki bitki, tütün məmulatı isə - tütün yarpağından çəkmək üçün hazırlanmış, tərkibində nikotin, tütün qatranı və digər maddələr olan və nikotinə aludəlik yaradan məhsuldur (siqaretlər, papiroslar, siqarlar, siqarillalar və çubuq tütünü).

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə (190.1-ci maddə) hazır məhsul olan konyak və şərəblə yanaşı konyak və şərab materiallarının da aksizlərə cəlb olunması (o cümlədən, idxalda) nəzərdə tutulmuşdur. **Göstərilənləri, eyni zamanda ölkəyə hər il min tondan çox tütün xammalının idxal olunmasını nəzərə alaraq, aksizlərə yalnız tütün məmulatlarının deyil, eyni zamanda emal prosesinin nəticəsi kimi tütün xammalının da aid edilməsi məqsədemüvafiq hesab edilir.**

Nəzərə alınmalıdır ki, tütün xammalının aksizlərə cəlb olunması sosial əhəmiyyət kəsb etməyən qiymət artımına səbəb olaraq qeyri-neft sektorundan dövlət büdcəsinin gəlirlərinin həcminə müsbət təsir göstərməklə yanaşı həmin məhsulların istehlakına da məhdudlaşdırıcı effektini göstərə bilər.

5. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 3 dekabr 2004-cü il tarixli Qanunu ilə Vergi Məcəlləsinin 197.1.1-ci və 197.1.2-ci (müəssisələrin balansında olan avtonəqliyyat vasitələri əmlak vergisinin vergitutma obyektidir) maddələrinə dəyişiklik edilərək yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki

şəxslərə məxsus avtomobil və özüyəriyən təkərli texnika və müəssisələrin balansında olan avtonəqliyyat vasitələri əmlak vergisinin vergitutma obyektləri siyahısından çıxarılmış, 199.4.3-cü maddəsində dəyişiklik edilərək vergiyə cəlb olunan əmlakın dəyərinin Vergi Məcəlləsinin 211.1.2-ci maddəsinə uyğun olaraq yol vergisinə cəlb olunan avtonəqliyyat vasitələrinin dəyəri qədər azaldılması müəyyən edilmişdir. Yəni, qeyd olunan dəyişikliklərdən sonra Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və istifadəsində olan, yol vergisinə cəlb olunan avtonəqliyyat vasitələri əmlak vergisindən azad edilmişdir.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2014-cü il tarixli Qanunu ilə Məcəllənin 210-cu maddəsinə dəyişiklik edilərək Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və istifadəsində olan avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektləri siyahısından çıxarılmış, 199.4.3-cü maddəsi isə yeni redaksiyada verilərək əvvəllər yol vergisinə cəlb olunan və əmlak vergisindən azad olunan avtonəqliyyat vasitələri həm yol vergisindən, həm də əmlak vergisindən azad edilmişdir.

Qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə edilmiş dəyişikliklə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini və dizel yanacağı yol vergisinin vergitutma obyektı kimi müəyyən edilmişdir. Bu dəyişiklik həmin məhsulların pərakəndə satış qiymətlərinə təsir göstərməmişdir (dövlət tərəfindən tənzimlənən həmin qiymətlər artırılmamışdır) ki, bu da ölkə üzrə hesablanan və dövlət büdcəsinə ödənilən yol vergisinin istehlakçılar üçün vergi yükü olmadığını deməyə əsas verir.

Göstərilənləri və nəqliyyat vasitələrinin mülkiyyətçilərinin aztəminatlı təbəqəyə aid edilmədiyini, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə uyğun inkişaf edən ölkələrin təkml təcrübəsini nəzərə alaraq, müəssisələrin balansında olan avtonəqliyyat vasitələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin əmlak vergisinin vergitutma obyektlərinə aid edilməsi məqsədmüvafiq hesab edilir. Eyni zamanda, əhalinin müəyyən təbəqəsi üzrə müvafiq sosial ehtiyacların dövlət tərəfindən qarşılınması siyasəti çərçivəsində kiçik mühərrik həcmli nəqliyyat vasitələri üzrə əmlak vergisindən azadolmaların və güzəştlərin də nəzərdə tutulması təklif edilir.

6. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının təmin olunmasında, o cümlədən regionlarda sahibkarlığın daha geniş yayılmasında və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasında müasir tipli yolların əhəmiyyətini nəzərə alaraq, bu sahədə görülən işlərin sürətləndirilməsini, avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2006-cı il tarixli 1729 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Bütçə Fondu yaradılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil yolları" Məqsədli Bütçə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları"nda Fondun vəsaitlərinin respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və

istismarına, həmçinin saxlanma və istismarla bağlı digər xərclərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur.

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən avtomobil yollarının saxlanması - yolun müvafiq layihəyə uyğun olaraq istifadəçilərin tələblərinə cavab verməsini təmin etmək məqsədi ilə bütün il boyu yola və yol qurğularına xidmət göstərilməsi, onların müayinəsi, yoxlanması və mühafizəsi tədbirlərinin məcmusudur.

Son zamanlar yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ayrı-ayrı rayonlarda yol tikintisi, əsaslı təmiri və yenidən qurulması ilə bağlı "Avtomobil yolları" Məqsədli Bütçə Fondundan vəsaitlər ayrılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş "Avtomobil yolları" Məqsədli Bütçə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları"nda isə Fondun vəsaitinin istifadə istiqamətlərində yol tikintisi və əsaslı təmiri nəzərdə tutulmamışdır.

“Avtomobil yolları” Məqsədli Bütçə Fondu üzrə 2015-ci ildə 290000,0 min manat, 2016 və 2017-ci illərin hər biri üçün 261000,0 min manat vəsait nəzərdə tutulmuşdur. 2015-ci və 2016-cı illərdə “Avtomobil yolları” Məqsədli Bütçə Fondunun vəsaitləri avtomobil yollarının saxlanması və istismarı üçün “Cari təmir” (221320) xərc maddəsi üzrə nəzərdə tutulduğu halda 2017-ci ilin büdcəsində bu xərclər “Yolların əsaslı təmiri” (282250) xərc maddəsi üzrə nəzərdə tutulmuşdur.

Göstərilənləri nəzərə alaraq adı çəkilən Qaydalarda Fondun vəsaitinin yolların cari təmiri, saxlanması və istismarı ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında yolların tikintisi, əsaslı təmiri və yenidənqurulmasına yönəldilməsi barədə əlavə və dəyişikliyin edilməsi məqsədmüvafiqdir.

7. “Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Bütçə Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 oktyabr tarixli 1729 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli 943 nömrəli Sərəncamı ilə “Avtomobil yolları” Məqsədli Bütçə Fondunun vəsaitlərinin formalaşma mənbələrinə “dövlət büdcəsindən ayrılan vəsait” daxil edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” Məqsədli Bütçə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nda Fondun vəsaitlərinin formalaşma mənbələrində “dövlət büdcəsindən ayrılan vəsait” yarımbəndi nəzərdə tutulmamışdır. Odur ki, “Avtomobil yolları” Məqsədli Bütçə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli 943 nömrəli Sərəncamına uyğunlaşdırılması üçün Qaydalarda Fondun vəsaitlərinin formalaşma mənbələrinə “dövlət büdcəsindən ayrılan vəsait” yarımbəndinin əlavə edilməsi məqsəduyğundur.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 12 mart tarixli 109 sayılı qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəblərinin nümunəvi Əsasnaməsi”ndə azkontingentli ibtidai siniflərdən komplekt siniflərin yaradılması nəzərdə tutulmuş və komplektləşmənin aparılması qaydası aşağıdakı kimi müəyyən edilmişdir. Belə ki, şagirdlərin sayı 20-dək olan iki sinifdən, şagirdlərin sayı 10-dək olan üç sinifdən, şagirdlərin sayı 7-dək olan 4 sinifdən bir sinif komplekti yaradılırdı.

Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 sayılı Qərarı ilə “Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsi” yenidən təsdiq edilmiş və Nazirlər Kabinetinin yuxarıda göstərilən Qərarı qüvvədən salınmışdır. Yeni təsdiq olunmuş Nizamnamədə də azkontingentli ibtidai siniflərdə komplektləşmə aparılması nəzərdə tutulsa da, komplektləşmənin şagird sayına görə aparılması müəyyən olunmamışdır ki, bu da audit zamanı müəyyən çətinliklərin və mübahisələrin yaranmasına səbəb olur.

Göstərilənləri nəzərə alaraq Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 sayılı Qərarında müvafiq dəyişikliklərin edilməsini məqsədmüvafiq hesab edirik.

9. Son dövrlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən beynəlxalq maliyyə institutlarının tövsiyələrinə uyğun olaraq dövlət borcunun idarə edilməsinə və uçotuna beynəlxalq təcrübədə istifadə olunan yanaşma nəzərə alınmaqla təqdim olunan məlumatlarda dövlət borcunun uçotunda bir sıra öhdəliklər şərti öhdəlik kimi ümumi formada, bir sıra öhdəliklər isə müvafiq risk dərəcələrinə uyğun olaraq uçotda nəzərə alınmaması kimi tərtib olunaraq aidiyyəti dövlət orqanlarına təqdim olunur.

Qeyd etmək istərdik ki, dövlət borcunun uçotuna bu cür yanaşma səviyyəsi beynəlxalq təcrübədə geniş yayılsa da, mövcud qanunvericiliyin, o cümlədən “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununun, habelə, “Dövlət borcunun və dövlət zəmanətinin reyestrinin aparılması Qaydası”nın və digər müvafiq normativ-hüquqi sənədlərin tələblərinə uyğunlaşdırılmamışdır.

Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlət borcunun idarə edilməsinə və uçotuna beynəlxalq təcrübədə istifadə olunan yanaşma səviyyəsini nəzərə alaraq müvafiq dəyişikliklərin qanunvericiliklə tənzimlənməsini məqsəduyğun hesab edirik.